

Türkiyə səfiri
İlham Əliyev və Mehriban
Əliyevaya təşəkkür etdi



"Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmcinin onların təşrifli ilə Türkiyəyə yardımçıları toplayıb göndərən şəxslərə təşəkkür edir".

Adəlet.az xəber verir ki, bunu Türkiyənin Azerbaycan-dakı səfiri Cahit Bağıç Bakılı-Qars demir yol xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxış zamanı deyib. Onun sözlerinə görə, Azerbaycan hemisi olduğunu kimi, bu dəfə da Türkiyə qardaşlığını elini uzadıb:

"Türkiyədəki qardaşların qarın altında üzüdüyü halda man isti evmədə otura bilərəm" öz yorgan-döşeyin göndərən qardaş və bacılara təşəkkür edir.

Biz Prezident Recep Tayyip Erdoğanın liderliyi ilə bu problemiñ əhdəsindən galəcəyik.

Türkiyə xalqı Azerbaycanın dar gündəki dostluğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizlərə bələ acı yaşıtmassın".

Hər kəs ədalətli olacaq



ADALET

Qurucusu:
Adil Mirbaşayev

İctimai-siyasi, hüquq qəzeti

**Qəzet 1990-cı ilin
iyulundan çıxır**

№ 7 (6000) 18 fevral 2023-cü il

Qiyməti 40 qəpik

**Milli Məclisin növbəti icası
bu tarixdə keçiriləcək**



Milli Məclisin növbəti
icásının tarixi açıqlanıb.

Adəlet.az xəber verir ki, bu barəde parlamentin sədri Sahibe Qafarova məlumat verib. Milli Məclisin növbəti icası fevralın 24-de keçiriləcək.



www.adalet.az

**Vilayət Eyvazov Cəlilabadda
qəbul və sira baxışı keçirdi**



Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-de və 16-da Cəlilabad Rayon Polis Şöbəsinde növbəti veterandas qəbulu keçirib.

DİN-dən Adəlet.az-a verilən məlumat görə, nazir evvelcə Cəlilabad şəhərində ümummilli il-

der Heydər Əliyevin abidesini ziyarət edərək eziż xatirəsini ehtiramla şəhər edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Bileşuvər, Cəbrayılvə, Cəlilabad rayonlarından qəbulu olan 225 veterandasın müraciətinin diniyyətindən növbəti yaraları tezliklə sağaldacaq və bu sınaqdandan da şərəfli çıxacaq".

**Əhməd İsmayılov: "Media savadlılığının
artırılması üçün vacib işlər görülür"**

"Media sahəsində aparılan İslahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətin düzgün kommunikasiyasının qurulması".

Adəlet.az xəber verir ki, bunu Medianin İnkıfəti Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarında çıxış zamanı deyib.

Onun sözlerinə görə, hazırlı jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir: "Müvafiq dövlət organlarının eməkdaşlığı üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün de vacib addımlar atılır".

Qeyd edək ki, təlim-seminar Elm və Təhsil Nazirliyi Medianin İnkıfəti Agentliyi ilə birgə keçirir.



**Bu rayonlarda
16 min ev tikiləcək**



2022-2026-ci illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır.

Adəlet.az xəber verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadiyyatın daxili olşaldan azad edilmiş erazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirilir.

"Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümləden 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılib, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ilən bu layihələr hissəsində yerinə yetiriləcək. Dövlət kiçiyət qədər vəsat ayırb. 2026-cı ilə qədər bir çox iqitidasi hədəfər qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında öncəsindən təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün de vacib addımlar atılır".

**Soylu: "Bir il ərzində evlər
yenidən tikiləcək"**



"Antalyada binaların 40 faizində
dağıntı aşkar edilib. Dəlli toplamadan
dağıntılar aradan qaldırılmışdır.
Dağılmış evlərin sahibləri da orada
olacaq və salamat qalmış eysalarını
götüre biləcəklər".

Adəlet.az xəber verir ki, bunu türkischen daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib.

Onun sözlerinə görə, uğursuz evlər yenidən tikiləcək və bir il arzında təhlükələr veriləcək.

Aqil Abbas
aqilabbas@rambler.ru

**RASİM MÜZƏFFƏRLİYƏ
BİR NEÇƏ KƏLMDƏ**




Bəy, əvvələ bizi tərəfin əhvalını xəbər almaq istəsən əhvalımız elə siz tərəfin əhvalı kimidi. Ömrümüzün yaridan çoxunu yaşamamışq. Füzuli necə deyir:

Dust bipərvə, fələk birzəm, dövrən bisikun,
Dərd çox, həmdər yox, düşmən qızı, tale zəbən.

Elə bil şah babamız bu seirin bizim üçün yazüb, bu xalq üçün yazüb, bizi bir az daha çox tutur. Niyo? Çünkü taleyimiz qacılıq da dişib. Evinizi-əşyinizni yandırıblar, doğuldugumuz torpagları 30 il işğaldə saxlayıblar, ata-babalarımızın yattığı qəbiristanlığı dağıdıb yerində taxıl əkiblər. Qohumlarımıza, dostlarımıza, məktəb yoldaşlarımızın çoxunu şəhid ediblər. Əslində bizi də ölü kimi bir şeyki. Buna yaşa-mağ deməzər.

Bax:soh-2



Aqil Abbas

**ÇAY QIRAĞINDA BİTİB,
SUSUZ QALAN AĞACLARIN
SAĞLIĞINA...**

(Abdal-Güləblü Şakirin xatirəsinə
(povestdən bir parça)

Bax:soh - 5, 6

**ABŞ-in kəşfiyyat təyyarələri
Rusiya səmalarında**

CNN-nin məlumat verir ki, Pentaconun rəhbəri Lloyd Ostin Rusiya Herbi Kosmik qüvvələrinin Ukrayna sərhəddine cəmleşdirən xəberləri həqiqətən deyil.

"Biz Rusiyadan Ukrayna sərhədlerinə kütləvi hava hücum etməkdən qırcı təyyarələrin yerləşdirilməsindən müşahidə etməmiş" - deyə Ostin bildirərək eləvə gedib ki, Rusiya herbi kosmik qüvvələrinin böyük potensialı var, ona görə də, Ukraynaya bacardığımız qədər dənədən çox həcumlarından müdafiə qürgülər gəndərməliyik. Daha avval Britaniyanın Financial Times qızılı, elədə etdiyi NATO-nun keşfiyyat məlumatlarına asaslı yazış ib, guya Rusiya Ukraynaya kütləvi hava hücumları təşkil etmək üçün, Ukrayna sərhədlerinə cölkü sayda qırcı təyyarələr yerləşdirib. 2023-cü ilin yanvar ayından başlayaraq, ABŞ-ın HHQ-I Rusiyası Kaliningrad vilayətindən irrimiyası strategi təyyarələr vasitəsilə ilə uşular həyata keçirir. Alyansın Qırcı təyyarə və pilotsuz uçuş aparatlarının bu ərazilərdə üçşənə mütləkidən xarakter alıb. Bildirlər ki, 2021-ci ilən müşahidə olunan keşfiyyat xarakterləri üçşənə bu əldən bərpa edilib.

**Müalicəsi
olmayan ölümcül
virus yayıldı**

Kamerunda Marburq virusuna yoluxma halları qeydə alınıb.

Xəsteliyə qarşı peyvend və dərmanın olmadığı bildirilib.

Virusa yoluxan iki şəxsin Olamzə komunasında aşkar edildiyi deyil. Olamzə Marburq virusunun yayıldığı elan edən və artıq doqquz nəfər ölümü oldüyü Ekvatorial Qvineya ilə sərhəd.

dədir. Məlumatə görə, Kamerunda yoluxanlar 16 yaşlı iki gəncdir. Onlar evvələr Ekvatorial Qvineyadən olmamış şəxslərdir. Uşaqların 42 nəfərə təmasda olduğunu müəyyən edilib.

Qeyd edək ki, Marburq virusunun inkubasiya dövrü iki gündən 21 güne qədər dayır. Hər sey yüksək harəkat, sıddıti bacarıqlı və ciddi nasazlıqlarla başlayır. Marburq Ebola ilə eyni virus ailəsinə aiddir və 88%-e qədər ölüm nisbetində malikdir. Hazırda xəstəlikin müalicəsi üçün təsdiqlənmis peyvend və ya dərman yoxdur.

**Markov: "Vardanyan Qarabağdakı
mədənləri vəhşicəsinə qarət edir"**

"Əminəm ki, Vardanyan özünün fransız kampaniyaları vəsi-

təsisi və çox güman ona məxsus olan Fransa pasportundan is-

təfəkkür edərək Qarabağdakı mədənləri vəhşicəsinə qarət edir".

Adəlet.az xəber verir ki, bu sözü "Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi" mövzusundan keçirilən deyirməsi masada Siyasi Tədqiqatlar Institutunun direktori Sergey Markov söyləyib. S. Markov qeyd edib ki, Afrikada mövgələrinin itirən Fransa Prezidenti Emmanuel Macron Qafqazda möhkəmənmək qərarına gəlib. Ekspert əlavə edib: "Makron Ermenistanda sırası yarışdır. İndi Fransız parlamenti Azərbaycan və Rusiya eleyhinə 760 nəfər, xələsetmə iti 8 baş, mobil sehra hospitali (7 konteynerlər) 2 əedad, xüsusi təyinatlı xələsetmə neqliyyat vasitəsi 3 əedad, xədir (mükətləf ölçülü) 2630 əedad, qızdırıcı 707 əedad, çarpayı 540 əedad, böyük güce malik generator 5 əedad, edyal 724 əedad edyal, 724 əedad edyal üzü, geyim əstəki 8000 əedad, corab (cüt) 2000 əedad, masa 650 əedad, oturacaq 2000 əedad, iplik desmal 7000 əedad və digər lavazimatlar göndərilib.

Qeyd edək ki, Kahramanmaraşda keçirilen xələsetmə eməkliyati neticəsindən dağıntılarından 53 nəfər sağ, 741 nəfərin ise casusluq çoxşasıdır. Kahramanmaraş rayonunda fealiyyət göstərən mobil sehra hospitalında bugündən 729 nəfər yüksək seviyəli tibbi xidmət göstərilir. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs xələsetmə eməkliyatlara dəstək məqsədilə Hataya göndərilir.

Qeyd edək ki, Kahramanmaraşda keçirilen xələsetmə eməkliyati neticəsindən dağıntılarından 53 nəfər sağ, 741 nəfərin ise casusluq çoxşasıdır. Kahramanmaraş rayonunda fealiyyət göstərən mobil sehra hospitalında bugündən 729 nəfər yüksək seviyəli tibbi xidmət göstərilir. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs xələsetmə eməkliyatlara dəstək məqsədilə Hataya göndərilir.

S. Markovunun sözüngə görə, Fransa Cənubi Qafqazda bir neçə prinsipi rəhbər tutur. Bu, rusofobiya və türkofobiyadır. Parisin anti-Azərbaycan mövqeyi anti-türk və islamofobiya amillərinə sökünen.

Ermanistan Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq Bakıya göndərib.

Adəlet.az xəber verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirilib.

O həmçinin qeyd edib ki, senəd ABŞ, Fransa və Rusiyaya da göndərib.



GÜNÜN LƏTİFƏSİ



- Ayə bu niyə belə
çığır?

Bələdçi:

- Muzezin işçisidir, deyir ki, tez durayaq bu 14-cü Lüdövikin taxt-tacidi.

Vali kefini pozmadan:

- Ayə deyən qızı dünyada doğulmadı ha, yorulmuşam dayna, bir oturum, o Ludiviq-dənədə golando dura-

ram.



Əbubekir MƏDƏTOĞLU
"ZƏRRƏ"
barədə
bir neçə
söz

Gölin etiraf edək ki, bu gün ən asan işlərdən biri kitab çap etdirməkdir. Sadəcə cibində pulun-paran olsun, yaxud da sponsorun bəs edir. Ondan sonra nə yazmışdır, necə yazmışdır aslı yaramaq. 3-5 gün qalın-qalın kitabları çap etdirib paylaşıb, qoltuqunu vurub qapı-qapı sənətə adlı tələvətər. Və daxili məsuliyətin, sözənşən olmasa, bu işin özünləri reklamı, ləğvinə sənətə dəsək, xobbin kimi tərəfləndən zövər alısan. Amma...

Amma son öz bildiyin kimi "qazancısan", oxucu xəzər SOZ isə bütün mənənlər itir, təsəvvüflər. Dədiyim məsələ manq gərə çox önməlidir. Və hətta ciddi problemdir!!! Cənubi adımlar, bu yanashalar SOZU olduğunu. Sözin qolşumunu sabob olur.

Sevinicdən haldə ki, bəylik sözə bazarında oxucunun astxardığı, tapanın sevindiyi və məmənnən qədəh sözər var, kitab da. Həmin o sözzi də, kitabi da ham tənqib sevdilərim, qəlmə adamları, yaçı və səfirlərim, ham da abdiyyatı yeni golən istədəndən gəncərlərim, bizi hədiyyə olur.

Man matbu organa çatışdırığımızda kitabları, bəzən zərər tez-tez qarşılıqlırmış. Və tam səmimi olaraq demək istəyirik ki, kitabların böyük mənəni həqiqətən sevirindir. Oxuduğum üçün daxilən rahat olurum. O rahatlaşdırıb və kitabları...

Gənc yaşa Gürə Eldarçızının yaradıcılığı ilə yaxından tanışam. Onun ən olumlu işləri keçirənlər oxumışım. Autografa bağışlığı "Burulğan" kibüti barəsində də fikir söylemişim. Və səssiz görüsərlərin də irad və xəzər fikirlərin bildirilmiş. Taxın gundırımda, tam doqquz desən, ötən ilin dekabrında Gürə xanım özünü son kitabına mənənə bağışladı. Səmimi bir autografa bağışlaşmış, bəzək mətləfi bəzək bilənilər. Səhətəmən bağış üzərindən əzəqəliyən gəzdi. Gürə Eldarçızının kitabda sabrələ mənəni gözləməli oldu. Nəhayət ki, kitabi, yani onu "Zərrə" romanının oxuya bildirməyi istədim. Lakin bəzək mənəni fikrini dərəcədən daşıbmış. O möqəm da mütləffin ricası idi. Gürə xanım rica etmişdi ki, romannı barəsindən da düşünməs, oldğu kimi deyim, yazın. Bax indi man da həmin o düşüncələri ni kağıza tökürdüm.

"Zərrə" romanı müsələnə şəhər oxucu dəqiqətini çırçıraq. Bu romanı mösələnə şəhər oxucu dəqiqətini çırçıraq. Yani qadın adıver, özünü satəb dolanlaş və həmən bizevər, həmən bizevər içərisində kriminal mühit, on önməli məlli dəyərlərin mövə edilmiş və errəvəz, müqəddəs allınlardan özünlərini qoruyur. Səhətəmən qoruyur. Həmin o prosesi izətən oxucu mütləffin hadisələri bəzər döründən bliub, onu adəbi məhsulə sevirməsinə iki nüansdan yanırası.

Birinci, mövəzən şəhər əyrəmək, onun bütün detallarını ortaya çıxarmaq üçün mahşırı vurmaq...

İkinçi isə həmin o xəzər məhsulə maraqlı bir dildə, qolşəmə bədiləşdirilmək.

Gürə Eldarçızının romanında bu iki mösələnin maraqlı işlənməsindən bir oxucu kimi razi qaldım. Həm də mən mütləffin təqdim etdiyi Türkiyə və Azərbaycanın corayın edən vənən mənəni xərəkət cəhətlərinə dərəcədən qoruyur. Mənim romanda narazı qaldığım möqəmənən xərəkət cəhətlərinə dərəcədən qoruyur. Sən qələbdən öz yığın yaradıq və bəzək mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

Romanın menzənən çəhət mösələlərinin fantasiyalıñın inandırıcı olduğunu. Hətta adanın böyükləri o həyatın sabılırlarından biri, istirakçılarından biri kimi oğur bilir. Bütün mənəni gəzən, həmən qoruyur. Mənim romanda narazı qaldığım möqəmənən xərəkət cəhətlərinə dərəcədən qoruyur. Sən qələbdən öz yığın yaradıq və bəzək mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

Romanın menzənən çəhət mösələlərinin fantasiyalıñın inandırıcı olduğunu. Hətta adanın böyükləri o həyatın sabılırlarından biri, istirakçılarından biri kimi oğur bilir. Bütün mənəni gəzən, həmən qoruyur. Mənim romanda narazı qaldığım möqəmənən xərəkət cəhətlərinə dərəcədən qoruyur. Sən qələbdən öz yığın yaradıq və bəzək mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

Romanın menzənən çəhət mösələlərinin fantasiyalıñın inandırıcı olduğunu. Hətta adanın böyükləri o həyatın sabılırlarından biri, istirakçılarından biri kimi oğur bilir. Bütün mənəni gəzən, həmən qoruyur. Mənim romanda narazı qaldığım möqəmənən xərəkət cəhətlərinə dərəcədən qoruyur. Sən qələbdən öz yığın yaradıq və bəzək mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

Bu gün hərəkətən qədər oxucusuna olacaqına şübhə yoxdur. Amma çox istədəm ki, mütləffin öz yığın sənətənən romani bir oxucu nəzərəti yerişir. Öz mütləffin statusunu qarşılıqlı qoruy, oxucu status ilə oxarı, personajları, onarılıqları, dialoqlarını içindən keçirsin. Dördüncü mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

İndi də deyəsən bəzək filmləri realistlərən fikrim, fərdi yanaşmamdır. Mütləffin isə öz əsəri-nə donu özü biçir, mübarək olsun!



Eminqey
O uçaq
bosqab
Azərbaycana
gəlsəydi...

"Hollywood"un fantastik filmlərinə çox baxmışım. Bu öz yerində ki Amerikannan on böyük silahlardan biri "Hollywood"dur və o, istədiyi idəyən, mesajı sılahın vasitəsi iddiyən, istədiyi xalqın kifayəti və qoruyucu sənətənən özü mənəliq qurur. Mənim romanda narazı qaldığım möqəmənən xərəkət cəhətlərinə dərəcədən qoruyur. Sən qələbdən öz yığın yaradıq və bəzək mövəzənən qoruyur. Bura qərəbən vəzifəsi, bəzək sənətənən olan Zərrənin öz doğulduğu torpaqda nüshənən özünü güvənlənmiş hətsi etmişdir. Qalanın nə vərsə neyə deyər yataq mövəzənən Təqribəldən, Azərbaycan da.

İndi də deyəsən bəzək filmləri realistlərən fikrim, fərdi yanaşmamdır. Mütləffin isə öz əsəri-nə donu özü biçir, mübarək olsun!

Qarınımıñim kimi, elə no yaxşı, bəzəmən yerin işlərinə qarışır, gəylo olüşməyə vaxtımız, amanımız yoxdur. Yoxsa düşünen, ölkəmizini üzərində bir sar peydə olub. Nəhayət, ləğvi!

Istəyiniziñiz, deyin.

Əvələmə və sən möcüzo zənn edib haqqında bir xeyli latifa, hekayə quraşdırıb yaradıv. Cənubda qarşılıqlı birəmən, ləğvi!

Şəhərənək və sən möcüzo zənn edib haqqında bir xeyli latifa, hekayə quraşdırıb yaradıv. Cənubda qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılıqlı birəmən, ləğvi!

Sənətənən qarşılı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistən tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Nö 7 (2331) 18 fevral 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Erməni vəhşiliyi

Dünyada çox müharibələr olub. Məsələn, 100 illik müharibə, 50 illik müharibə, 7 illik müharibə! Və bu müharibələrin heç birində ordu və əsgərlər, daha doğrusu, işğalçı qüvvələr, həmin yerin altın-üstüne əvvələrlər. Dündür, evdəki qənəmətləri, varı dövləti, sərvəti və eləcə da mal-qoyunu götürüb aparıblar. Amma yaşayış binalarına, sosial obyektlərə, xəstəxanalarla, uşaq bağçalarına, bir sözə, bombardmandan salamat çıxmış nə vərsə ona dəymeyiblər.

Bir ölkənin gerek düşməni de mərd olsun. Təessüs ki, bizim düşmənimiz olar ermənilər dünyada analoqu və oxşarı olmayan bir işğaldır. Onlar 30 il işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsindəki rayonları tərəfə ediblər. Ne Allahdan qorxular, ne də günahsız yere güllələdikləri insanların ahından!

Ermeni faşistləri 1992-ci ildən zaman-zaman ki, keçirdikləri rayonlарımızın hər bir yaşayış sahəsini, gəsəbəsini, kendini ya odurub yandırıblar, ya da tərəfə edirlər. Həc ya-dımdan çıxmır, 1993-cü ilin avqustun 23-də Füzuli rayonu işğal olundan sonra Horadiz qəsəbəsinə daxil olaraq, şəhəre oduruldular. Bir binanı, bir evi yandırırmış el çəkmedilər. Həmin dövrde canlarını qurtarıb, Arazın o tayına keçən, "Aslanduz"den Horadizə baxıb hökür-hökür ağlayan yaxın qohumun Əli Qasımov deyir ki, Horadız od tutub yanırı. Alov ve tütü ərəsə qalxımdı. Başa düşmək olmurdı ki, yağı düşmən bəşəriyən dərhalınlıq. Hərbiçilərimiz də bayraqımızı bir yüksəklikə sancıblar ve bayraqımız da dalğalansırdı.

2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında azad olunmuş 9 rayonun hansı gündə olduğunun bir dəha yeniden şahidi oldu. Yeniden şahid oldu ki, işğaldən azad olunmuş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Hadrət rayonlarında düşmən əsrin ən böyük müharibə cinayətlərini töredib. Füzuli rayonu işğaldən azad olanda şəhərin mərkəzində bir salamat bina təpilməyib ki, orda bayraqımızı ucaltsınlardı. Bu barədə herbicilər Əli Baş Komandan, Prezident İlham Əliyev meylət veriblər. Prezident də göstəriş verib ki, salamat bina olmasa da bayraqımızı hər hansı bir yere sancın və bayraqımızı dalğalansın. Hərbiçilərimiz də bayraqımızı bir yüksəklikə sancıblar ve bayraqımız da dalğalansırdı.

Xaricdən işğaldən azad olunan torpaqlarımıza sefer edən və eləcə də sefirliklərin nümayəndələri Ağdamda və Füzulidə olarkən, hər iki şəhərdəki dağlıntını görəndən sonra Ağdamı və Füzulinə atom bombası atılmış Xrosimo şəhərinə benzədir. İndi siz təsəvvür edin, görün erməni vəhşiliyi necə böyük fəsadlar yaradıb. Onlar işğal etdiyi rayonlarımızdakı yaşa-

dan qovuruq, ocağınıza da od vurur. Həm də onlar bizi qorxutmaq isteyirdi. Amma biz qorxmadiq. Yanniş ocağızıma, tərəfə edilmiş yurdumuza Ulu Önder Heydər Əliyevin köməklili ilə 1994-cü ilin yanvarın 4-dən sonra Füzulinin 22 kəndi və Horadız qəsəbəsi işğaldən azad olundu. Və bir müddətdən sonra biz ora qayıtdıq. Ermeni vəhşiliyi hər kənddə, hər qəsəbədə və her rayonda hiss olunurdu.

2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında azad olunmuş 9 rayonun hansı gündə olduğunun bir dəha yeniden şahidi oldu. Yeniden şahid oldu ki, işğaldən azad olunmuş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Hadrət rayonlarında düşmən əsrin ən böyük müharibə cinayətlərini töredib. Füzuli rayonu işğaldən azad olanda şəhərin mərkəzində bir salamat bina təpilməyib ki, orda bayraqımızı ucaltsınlardı. Bu barədə herbicilər Əli Baş Komandan, Prezident İlham Əliyev meylət veriblər. Prezident də göstəriş verib ki, salamat bina olmasa da bayraqımızı hər hansı bir yere sancın və bayraqımızı dalğalansırdı. Hərbiçilərimiz də bayraqımızı bir yüksəklikə sancıblar ve bayraqımız da dalğalansırdı.

Təbii ki, bunu da tək etmeyeiblər. Bu cırkınlıyyətləri öz havadarlarının rusların və farşların yardımı ilə həyataya keçiriblər. Hətta eşitdiyimizdən, hər evi 300 dollarə satıblırdı. İrəndən gələn iri "tr" vasitesiyle mənzillərin bütün avadanlıqları, dası, damı, döşəmələri, qapı və pəncərəsi həmin ölkəye danışın. Bunlar bir məsih olmayıb. Minlərlə belə "tr" vasitesiyle gəlib işğal altında olan torpaqlarımızı yığmaya bilərlər. İrəndən gələn "Aslanduz" deyilən yeri Horadızə üzbevdür. Araz çayının üstündə tikilən

yılların içindəki mebelləri, xalçaları, yorğan-döşəyi və digər avadanlıqları aparmaqla kifayətlənəyiblər, ermənilər həm de həmin binaların damını, döşəməsini, qapısını, pencerəsini, daşını da söküb-aparılırlar. Təbii ki, bunu da tək etmeyeiblər. Bu cırkınlıyyətləri öz havadarlarının rusların və farşların yardımı ilə həyataya keçiriblər. Hətta eşitdiyimizdən, hər evi 300 dollarə satıblırdı. İrəndən gələn iri "tr" vasitesiyle mənzillərin bütün avadanlıqları, dası, damı, döşəmələri, qapı və pəncərəsi həmin ölkəye danışın. Bunlar bir məsih olmayıb. Minlərlə belə "tr" vasitesiyle gəlib işğal altında olan torpaqlarımızı yığmaya bilərlər. İrəndən gələn "Aslanduz" deyilən yeri Horadızə üzbevdür. Araz çayının üstündə tikilən

böndə ora bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib. Həmin körpü ilə, elecə de Xudaferin körpüsü ilə bayaq dediyimiz kimi, tkinti materialları İrəna daşınbı. 40 il bundan əvvəl "Aslanduz"da yaşayan iranlılar qazma evlərde məskunlaşmışdır. Amma bu tikinti materialları İrəna daşınbı. Elebə orda bir körpü de çəkilib.



Aydin Bagrov

Legionerin Murad Musayev kimisi...

"Qarabağ"la "Sabah" arasında matçlar artıq Azərbaycan çempionatının böyünə, mühüm oyularına çevrilir.

Azərkəz oyularndan zəvq alır.

Quru, sənük görüsəldən bezen media üçün yeni mövzular yaranır.

Futbol idarəciliyi işə albatır ki, məmənnun qalır və əllərində əsas olur ki, baxın, bizi də ya xəzri oyular var. Yekun nöticədə işə belə keçiyifiyi qarşılıqlılar Azərbaycan futbolunun, çempionatının zədəli viziyonunun başqasına yaradır edir.

Gəzək ki, bir neçə ay əvvəl "Qarabağ"ın baş məşqçisi "Qurban Qurbanov hətta "Sabah"la matçları (4:3) Avropa klublarından keçirdiyi oyularla müqayisə etmişdi. Məntiqli baxışdır. Və belə oyuların sabəbkərliyi həm də məqsədlərdür.

Qurban Qurbanovdur.

Onun rüyəli həmkarı Murad Musayevdir.

Murad Musayev...

Onun bir çox hamkarından fərqli olaraq peşəkar futbolçu karyerası olmayıb, 22 yaşında tələbəkən bürbətən məqsədiylənən. "Krasnodar"ın uşaq futbol akademiyasında kəməci məqsəkləndən təsas komandanın baş məşqçisi vəzifəsinə kimi yüksəlib. 2018/19 mövsümündə "Krasnodar"-ı Avroliqada 1/8 finalda qədər götürüb, 2019/20 mövsümündə isə bu klubu tərəfindən ilk dəfə Çempionat Ligasının qrup mərhələsini qıxışdırıb. Və indi bu mütəxəssis "Sabah", deməli, həm də Azərbaycan futbol üçün çəltir. Nəfər edir, necə çəltir, biz bunu "Sabah"ın oyundalarına görürük. Yəni Musayevin vizit kartı onun komandasının meydandakı oyundurub və albatır, həm də özünü tamkını təvəzük və davranışı, soyuq-qanlılığı, publikaya hesablanan yersiz açıqlamalar verməməsi.

Bəlli, 39 yaşlı mütəxəssisini bacarığı, yüksək futbol intellektini sayısız bəzək futbolundan sabablı işlər görür. Komandanın oyun dəst-xətti, ümumən doğru və keçiyifiyi futbolcu seçimi ona ümidi yaradır ki, "Sabah" zamanı tək ölkədən dərək, Avropana da ugurlu çıxış edəcək. Klubun bugünkü maddi təminatı, infrastruktur, əsrləri Azərbaycan realığı üçün yaxşı sənviyyəddir. Amda imanlı olan həm də "Sabah"ın sabırları və rəhbərliyinin Musayevi inidki inam və dəstəklərinin davam etməsidir. Yəni rəhbərlər iş ugurları yox, uğursuzlular zamanı da məqsəklərinin qorunma, onun yannında durmalar. Yoxsa yaxın gələcəkdə kükə və mümkin nöticəsizliyət addan istedət məsələnin işnə mane olmaq, ya da onurlu yolları aymraq ciddi səhər, çəkilişlərin üstündən xatt çəkmək olar. Nəcə ki, Qurban Qurbanov zamanında "Qarabağ" rəhbərlərindən bəzəyi gələr, yekunda ugurlu bir komanda formalasdır. Eyni il "Qarabağ"da da rəhbərlər-məşqçilər birləşib alımladılar. Murad Musayev isə bunu uğurlu nöticələri ilə cavablandırıbmışdır. Onun potensialı sabit oyun sistemini və nöticələri olan komanda yaratmaq imkan verir. O komanda da hızırda formallaşma mərhələndədir. İndi tədki isə Musayevlə bağlı qeydləri bu fikirlərə təmamlamaq istərdi: bizi həq vətənəsi olmamış sərti legionerlərin (məsəqi ya futbolcu) ölkəmizdən gətirilməsinin aleyhino eixməsimiz. Çünki həmi dərk edir ki, biziñ özlümüñükənlər kimi, legionerlərin içində xeyrəverici və ziyarəncılardır.

Berti Fogs, Nikolai Yurčevič, Yurgen Gede (və sair) kimilərin biziñ yahnız ziyani daydı, Anna Roman Orığorsk "Qobul"nın dalbadalıki dəfə Avrope Liqasının qrup mərhələsindən çıxmama xeyr verə bildi. Yəni ölkəyə əsərbi məşqçisi götürülür, onun nöticələri, faydası da adlıq maşa layingif olsatdır.

Bugünki gündə Murad Musayevin işinən faydası kimi.

Və sonda, Musayevin hazırlı məvşüm inanbı qapını etibar etdiyi futbolcu Yusif İmanovdur. O, Premer Liqada 22 matçın hamisindən heç vaxt kütüvəni olmamış sərti legionerlərin (məsəqi ya futbolcu) ölkəmizdən gətirilməsinin aleyhino eixməsimiz. Çünki həmi dərk edir ki, biziñ özlümüñükənlər kimi, legionerlərin içində xeyrəverici və ziyarəncılardır.

Xalq artisti: "Telekanallar xalqın faciəsidi, əxlaqsızlığı, mənəviyyatsızlığı təhlükə edirlər"

"Bu gün çəkilən 7, 8 seriya hıq filmləri teleserial sayıram. Teleserial 50, 100 seriya olmalıdır. Amma bù cür filmlərin adını teleserial qoymaq həm sonata, həm xalqa hörmətsizlikdir, həm də artistləri görən salmaq üçün çirkin bir oyundur. 2, 3 serialda artistin ne deyəcək, teksin olacaq, o artist na deyəcək? Hamisində də məvzuş boşanma, qacırılma kimi məvzulardır". Bunu Adalet.az-a açıqlama Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bu cür serialların soronindən da danışır:

"İlli dəfə amerikanlılar 20, 30, 50 seriyalı filmləri çoxıldırlar. Bir müddət sonra göründür ki, bununla bir şey edə bilərək onlar bunan da çoxıldırlar. Bu onda daha sonra Avropanı, Rusiyayı, Türkiyeyə və ordan da Azərbaycana keçdi. Onlar eybocor, monasız, mahiyətisz, boş-boş serialdır. Artisti da bilmir ki, no danışın, neyəsin, özünü neçə aparsın. Indi do masallash Abşeronda çoxlu bahalı villalar var və onları icarəyə götürüb serial çoxlarıdır".

Xalq artisti teleserialın fəaliyyətinə dərəcədən təhlükə edib:

"Özüm do eflorimizə dəvət alıram vo minasib və onurlısıro cixıram. Bir teleserialda aparıç deyir ki, "on baxımlı kanal", o biri deyir ki, "bir hörmənləri kanal". Mən do deyir ki, onvala bunulıñ siz ilk hörmətli xalq hörmətsizlik edirsiniz, iñicisi ki ki, adam homkarına bir hörmət edər, adamın etikası olar. Əgər bir telesanal on baxımlı kanalırsı, onda digər telesanal kimo lazımdır? Dənə gəlin homin telesanalıları bağlayaqlı. Qaldı ki, son hardan bilirək ki, çalışdırıq telesanalı xalqınlıq, yoxsa, yox. Yoni bu deyər heyasızlaşdır, moslüyisz, təsdiq edir. Bütün mili-monəvi dəyərlərimiz, ruhumuzu mövzusudur. Eybocor oxuyanlarla, aparcılarla, vərilişlər bu-nu edir. Ciddi töbür görəmə lazımdır, amma tövüsək ki, səsime tövüsək:

Vəsif Əlihüseyin

Arda Turan məşqçiliye başlayır



Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Arda Turan məşqçiliye başlayır. Qoləz xəbər verir ki, keçmiş yarmüdüfəçi Türkiyin U-21 yığınmasının çalışdırıcı. Onun təyinatının yaxın zamanda açıqlanacağı gözönümlüdür.

Qeyd edək ki, Arda Türkicə klublarda çıxış edib. O, öten ilin setyab ayında futbolcu karyerasına başa vurub.

Təsisçi və baş məsləhətçi:
Aqil Abbas

Baş redaktor:
İradə Tuncay

Qəzet "Ədalət" qəzetiñ bilgisayar mərkəzində
yığılıb səhifələnmış və "Son Dakika" MMC Nəşriyyatında
ofset üsulu ile çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə biler.

Həzirki

müasir

dövrümüzə

Turizm sektoruna investisiya qoyuluruların çox hissisi hörmətli

səfəri

sofor

edən

səhifələr

tərəfindən

olunur.

Ölkəyə

edən

bəla

sofar

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əmək

gövəz

əm